

Yaponiyanın Xarici İşlər Nazirinin Müavini Kiuçi Minorunun Azərbaycanca səfəri (qısa məzmun)

26 yanvar 2015

19-20 yanvar tarixlərində, Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçi, Azərbaycanın paytaxtı Bakıya səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Azərbaycanın Xarici İşlər Naziri cənab Elmar Məmmədyyarov başda olmaqla, iki ölkənin dövlət rəsmiləri arasında görüşlər keçirilmişdir. Aşağıda görüşlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz.



Azərbaycan Respublikasının
prezidenti cənab İ.Əliyev ilə
nəzakət görüşü



Xarici işlər naziri Elmar Məmmədyyarov ilə görüş



“İsuzu” avtomobil zavoduna baxış

1 Prezident İlham Əliyev ilə nəzakət görüşü

- (1) Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişafının razılıq doğurduğunu vurğuladı və yüksək potensial ilə fərqlənən iqtisadi əlaqələri qeyd edərək Yaponiya şirkətlərinin Azərbaycanda iştirakını və bu ölkəyə sərmayə qoymalarını gözlədiyini dilə gətirdi.
- (2) Yaponiyanın xarici işlər nazirinin müavini cənab Minoru Kiuçi isə öz növbəsində “Kənd təsərrüfatı ili” kimi elan olunmuş cari ildə qeyri-neft sektorunun sənaye inkişafını əsas tutan Azərbaycanın apardığı siyasəti xoş qarşıladığını qeyd etmişdi. Tərəflər arasında əsasən iqtisadi əlaqələrin gücləndirilməsinə yönəldilmiş siyasətə dair müzakirələr aparıldı.

2 Milli Məclisin sədri Oqtay Əsədov ilə nəzakət görüşü

- (1) Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın strateji əhəmiyyəti və ikitərəfli əlaqələrin inkişaf perspektivləri haqqında danışdı və parlamentlərarası mübadilənin vacibliyini diqqətə çatdırdı.
- (2) Yaponiyanın xarici işlər nazirinin müavini deyilənlərlə bağlı öz razılığını bildirdi. Sonra isə təkcə ikitərəfli əlaqələr deyil, həm də beynəlxalq arenada aparılan əməkdaşlıq və regiondakı vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıldı.

3 Baş nazirin müavini Abid Şərifov ilə görüş

- (1) Baş nazirin müavini Abid Şərifov əsasən iqtisadi sahədə ikitərəfli əlaqələrin tarixinə və gələcək planlara nəzər salıb, daha çox yapon şirkətlərinin Azərbaycan bazarına daxil olmasını arzu etdiyini qeyd etdi.
- (2) Xarici işlər nazirinin müavini Minoru Kiuçi, baş nazirin müavini Abid Şərifovun iki ölkə arasında əlaqələrin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirdi. Sonra isə iki ölkə nümayəndələrinin arasında əsasən iqtisadi əməkdaşlıq məsələlərinin inkişafının hal-hazırkı vəziyyəti və gələcək planlar ətrafında müzakirələr aparıldı.

4 Xarici işlər naziri Elmar Məmmədyarov ilə görüş

- (1) Xarici işlər naziri Elmar Məmmədyarov, iki ölkə arasında münasibətlərin inkişafı üçün iqtisadi əlaqələrin daha da gücləndirilməsinə böyük ümid bağladığını diqqətə çatdırdı. Xarici işlər nazirinin müavini Minoru Kiuçi isə öz növbəsində yalnız enerji sektorunda deyil, həmçinin qeyri-enerji sektorunda da layihələrin konkretləşdirilməsinin vacib olduğunu qeyd etdi.
- (2) İki ölkə nümayəndələri arasında nəzərdə tutulan diplomatik təqvim və beynəlxalq arenada əməkdaşlığın gücləndirilməsi siyasəti məsələlərindən başqa, həmçinin regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

5 İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüş

- (1) İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın regiondakı vacibliyindən, iki ölkə arasında iqtisadi münasibətlərin hal-hazırkı vəziyyətindən və konkret sahələri əhatə edən gələcək perspektivlər haqqında məlumat verdi.
- (2) Xarici işlər nazirinin müavini iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf potensialından öz razılığını bildirdi və ölkə nümayəndələri arasında konkret sahələrdə gələcək biznes əlaqələrin yaradılması imkanı daxilində müzakilər aparıldı.

6 Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun sədri akademik Abel Məhərrəmov ilə görüş

- (1) Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun sədri, Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmov, Bakı Dövlət Universitetinin yapon dili üzrə ixtisas alan tələbələri ilə birgə Bakı Dövlət Universiteti ilə Yaponiya arasındakı əməkdaşlıq haqqında məlumat verdilər. Xarici işlər nazirinin müavini Minoru Kiuçi isə öz növbəsində rektora gördüyü işlər üçün öz minnətdarlığını bildirib, gələcəkdə yeni elmi mübadilələrin keçirilməsi imkanından danışdı.
- (2) Həmçinin tərəflər parlamentlərarası mübadilələrin vacibliyi ilə razılaşıaraq, mübadilələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardılar.

7 Baş nazirin müavini Abid Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüş (Azərbaycan tərəfinin təşkil etdiyi nahar görüşü)

- (1) Xarici işlər nazirinin müavini Minoru Kiuçi Azərbaycanın iqtisadi potensialını qeyd edərək gələcəkdə yapon şirkətlərinin Azərbaycanda daha geniş yayılması üçün əməkdaşlıq etməyi xahiş etdi. Bu na cavab olaraq, yalnız enerji sektorunda deyil, kənd təsərrüfatı başda olmaqla, həmçinin qeyri-enerji sektorunda da çalışan yapon şirkətlərinin iştirakına dair böyük ümidlər bəslədiyini bir daha bildirdi.
- (2) Sonra isə iki ölkə nümayəndələri arasında regiondakı iqtisadi vəziyyət və iki ölkənin münasibətlərinin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

8 “İsuzu” avtomobil zavoduna baxış

Xarici işlər nazirinin müavini Minoru Kiuçi paytaxt Bakı şəhəri ətrafında yerləşən “İsuzu” yük avtomobillərinin yığılması zavoduna baş çəkdi. Cənab Minoru Kiuçiyə şirkət nümayəndələri tərəfindən zavodun fəaliyyəti haqqında məlumat verildi və yük maşınlarının istehsal xəttinə baxış keçirildi. Bu günə qədər, iki ölkənin iqtisadi əlaqələri əsasən enerji sektorunu əhatə edirdi. Lakin 2014-cü ilin sentyabr ayından etibarən istehsala başlayan “İsuzu” yük avtomobillərinin yığılması zavodu, Yaponiya və Azərbaycan arasında qeyri-enerji sektorunda aparıcı layihələrindəndir. Bu layihə vasitəsi ilə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsi gözlənilir.